

Allahverdiyev Vaqif Saleh oğlu<sup>32</sup>

## MÜASİR AZƏRBAYCAN POEZİYASINDA OBRAZLI- ASSOSİATİV İFADƏ ÜSULU

Azərbaycan poeziyası 1960-ci illərin ortalarına doğru bir sırə yeni ideya-bədii keyfiyyətləri ilə yetkinləşmiş mərhələsinə qədəm qoymağa başlayır. Bütün bunlar isə hələ 1950-ci illərin sonlarında cəmiyyətdə baş veren içtimali-siyasi iştirahatların ədəbiyyatda, o cümlədən poeziyada da əzəkini tapması ilə mövcud şərait və imkanlardan istifadə etməklə, ədəbi yaradıcılığın təmənumu manzərasını dayışmək, sonadə ideya-bədii cəsərətin səviyyəsini yüksəltmək amili ilə bağlıdır. 1950-ci illərin sonları, 1960-ci illərin əvvəllərinin poeziyası ədəbiyyata bir sırə istedadlı gənclərin-mahiyət etibarılı tamamilə yeni bir ədəbi nəslin gəlməsi ilə əlamətdardır. Bu proses həm də poeziyada obrazlı poetik təşəkkürün xüsusi inkişaf səviyyəsinə yüksəlmək, assosiativ ifadə tərzinə keçid mərhələsinə əsaslıdır.

1960-ci illərin əvvələrindən başlayaraq poeziyada obrazlı poetik ifadə tərzini özündən ən yüksək formasına çatdıqdan R.Rza, Ə.Kərim və adəbiyyatı yenica gələn V.Səmədoğlu, Ə.Salamzadə kimi gənclərin bir sırə əsrlərinin təmsilində onun assosiativ təşəkkürə keçid mərhələsi başlanır. Yada salma, xatırlatma və poetik çalarlar, oxşarlıqlar vəsitsərlərinə əsaslanan assosiativ təfəkkür özünün yaranma, inkişaf və formalama yollarında bir sırə çətinliklər, müräkkəbliliklər qarşılaşırdı.

1960-ci illərin əvvələrindən başlayaraq poeziyamızda obrazlı-assosiativ ifadə üslubunun, intellektual başlangıcıñ ilk nümunələrinə əsaslıdır ki, bu da ənənəvi qayıtlıq yeni forması kimi qəbul edilmişdir. Xalq, şəhərində, xüsusluq bayatlarında və klassik poeziyamızda ayrı-ayrı nümunələrinə rast gəldiyimiz assosiativ bədii təfəkkürün müxtəlif formaları XX əsrin ikinci yarısında özünü poeziyada təkrar doğuluşu ilə yeni mahiyət kəsb etməyə başlayır.

1960-ci illərin əvvələrindən poeziyamızda daha sistemli və ardıcıl şəkildə R.Rza, Ə.Kərim, Ə.Salahzadə və V.Səmədoğluñun ayrı-ayrı əsrlərində mövcud olan obrazlı-assosiativ ifadə üsulu qısa bir müddətdə bir sırə ədəbi nümunələrin hesabına xüsusi istiqamət təşkil etməyə başlıdır.

M.Arif, R.Rzanın "Rənglər" silsiləsinin təhlili ədərkən poeziyada assosiativlik haqqında yazır ki, "Rənglər" oxucuya tədəyi-əşkar, assosiasiya vəsitsəsi xatırlalar, duyğular oynamadıq, onu düşündürmək yolu ilə hayatı və insanları yaxşı öyrənmək, dərindən dərk etmək məqsədilə yazılmışdır. Oxşarlığın gözənlənilməzliyi, təbii içtimali hadisələri, sonət aləminin əhatə edən müqayisələrin hayatı dolğunluğu, oxucunu xəyalala daldırır, düşündürür, onda yeni intibalar oydur. (A.Dadaşzadə, 1967. s.8.)

Bundan bir az sonra şair-ədəbiyatşunas A. Abdullazadə bu fikir onu da əlavə edir ki, "əslinde assosiativ təfəkkür obrazlı təfəkkürün bir növ davamı sayıla bilər. Assosiativ təfəkkür daha ince və zahirən daha müräkkəb təmumlaşdırılmış vəsitsəsi meydana çıxır. Burada bənzəyənlə bənzədilən arasındaki "məsafə" daha uzun olur, məna darinliyi daha ləkənlik ifadə tərzinə əsaslanır, ümumi məzmun, konkret hiss və fikir çox zaman yada salmaq və düşündürmək yolu ilə yaranır. Assosiativ təfəkkür obrazlı təfəkkürün ən yüksək formasıdır. (1.s.127.)

Assosiativ təfəkkürün sistemli şəkildə ilk nümunələrinə R.Rzanın "Rənglər" silsiləsində rast gəlir. Ancaq hələ bundan əvvəl Ə.Kərimin

"Babəkin qolları", "Habilə", "Şəhidliyin zirvəsi", "Başının üstüne bax", "Eyni vaxtda" və elə R.Rzanın özünü "Deniz nəğmələri" silsiləsində "Realizm", "Belədir" şeirlərində, "Canavar və quzu", "Buruqların səhəbəti", "Qaranguş və sarça" kimi obrazlı-allegorik səpkili poetik nümunələrdə assosiativ ifadə tərzinin müxtəlif səciyyələrədə müyyən əlamətləri ilə qarşılıqlı "Belədir" şeirləndə assosiasiya, obrazlı təfəkkür onu ifadə edin hər hansı bir misra və ya bəndədə deyil, bütövlükdə əsərin məzmunundan doğan nəticədə meydana çıxır.

Sən üst mərtəbədəsan,  
Mən aşağıda  
İnsan yuvasıdır  
Yuxarı da,  
Aşağıda.  
Sənə də işiq,hava,çörək lazımdır,  
Mənə da.  
Sənə də duyan ürək lazımdır,  
Mənə da.  
Bir ovuc bugda da nemətdir,  
Bir dənə da  
(2.s.9.)

Ə.Kərimin şeirlərində assosiativ ifadə tərzini daha çox konkret məqamlarda "Başının üstüne bax", "Eyni vaxtdır" kimi əsərlərdə isə "Belədir" də olduğu kimi fikrin ümumi nəticəsində ifadə olunur.

Başının üstüne bax!  
Durna qatarıdırımı?

<sup>32</sup> dos. ADPU-nun Ağcabədi filialı

Yoxsa heç nə görmədi?

Uçдумu, qurtardım?

Və ya

Eyni vaxtdır bir sözün qoşa hecəsi kimi

Ayrılmaz qəlbimiz,

Vüsəlin tünd ətirli əlvən səltənətində

Xoşbəxt ömür edirik biz.

Heyət adiləşibmi sevincin çoxluğundan?!

(3. s.92-96.)

Yuxarıda adalarını çəkdiyimiz digər şeirlərdə isə assosiasiya əsasən ayrı-ayn misralarda mövcud olmaqla, ümumi vəziyyəti və xüsusi məna çalarını tamamlamaq rolunu oynayır. Məsələn "Habilə" şeirləndə bulaq başında qurulan məclisədə onun kaman çalmasının təsiri fondunda M.Arifin sözürlərə desək "doğulan xatırə və duyğular" əks etdirilir. Həmin poetik təsvir ardıcılığını "çalır kəmanəni kəman özü" misrası ilə tamamlamaq istəyən şair sanki birdən-birə onda oyanan "Gözümüzə ilk məna dəyişir, döñür dünya düşəcəkmi shəhərə özü" assosiativ duyğusunu bura əlavə etmək zərurəti hiss edir. "Şəhidliyin zirvəsi" şeirləndə Nəsiminin qətlini rəsiv edərkən, "Qayıt" şeirləndə həsrət dulu günlərini xatırlayarkən yənə də birdən-birə assosiativ bəşəri ümumiləşdirmələr aparmaq ehtiyacı duyur.

Altı yüz ildir bəşər  
ağrılardan inildər.

Altı yüz ildir idrak  
Çırpinrə pələng kimi,

Altı yüz ildir bəşər  
düşünər catmaz yenə  
məşəqqətlər ölümün  
Nəsimi zirvəsinə (3.s.38.)

Yaxud

Həsrətin araya atdı dağ-dərə,  
Sənən işiq oldun, batan səs oldun.

Qayıt, mənim gülmə qayıt, bu yərə,  
Ey mənim isteyim, nə gəlməz oldun.

Qayıt yerinə qoy ayı,günəşəi,  
Yenə olduğu tək görüm həyatı.

Qayıt gözüm nuri, könlüm atəsi,  
Qayıt sahəna sal bu kainatı. (3.s.86)

Bələ assosiativ yanaşma üsulu poeziyanın inkişafına yeni iibrətamız obrazla zənginləşməsi baxımdan "Ölümün Nəsimi zirvəsi" və "Təlatümlü kainatın sahənəsi" kimi nadir tapıntınlarda bəxş edir.

Şeirdə assosiasiyanın ən yüksək və professional nümunələrinəndən sayıla biləcək "Rənglər" silsiləsinə keçməzdən əsaslı 1960-ci illərdə bu sahədə müyyən uğurlar qazanan Ə.Salahzadə və V.Səmədoğluñun ilk qəlam təcrübələrindəki bəzi xüsusiyyətləri nəzərdən keçirək zəruridir. Cünki, F.Qoca, İ.İsmayılladə və A.Abdullazadənin ilk yaradıcılıq dövründə bəzi assosiativ məqamlara təsdiif edilsədə, onun nisbətən sistemli şəkildə özünü biruza verən səciyyəvi cəhətləri daha çox bu iki şairin əsərlərində nəzərə çarpar. Ə.Salahzadə şeirləndə assosiativ ifadə tərzinin ilk nümunələri əsasən təbiət təsvirlərində və beynəlxalq mövzularda qələmə alınan poetik parçalarda özünü biruza verir. Metofik qarşılaşdırılmalar şairin assosiativ təfəkkürünün əsas ifadə vasitələrindəndir. Bələ əsərlərdə müəllif assosiativ çalarlara zəmin yaratmaq üçün mövzu ilə əlaqədar olaraq sual-cavab üsuluna müraciət edərək fikrin poetik təqdirinə nail olmağa çalışır.

Payızmı galib payız?

Bir qoqaq tap sanasın

Sovqatın hamısını

Abşeronun səbət-səbət əncirini,

Sini-sini şanısını

Göyçayın

Közərən narını tutar,

Bir ovçunda heyvəsimi (4.s.7.)

Bəzən də kiçik bir şeirdə metaforalarla müşayət edilən hər hansı bir fikir məqsədə-nəticəyə doğru təbiət detalları ilə müqayisədə yada salma, xatırlatma yolu ilə xüsusi şəkildə mənalandırılır.

Doğular,

ağlayıv körpə,

pöhə-pöhə qalxır səsi,

Get-gedə pucurlanır,

Gündə tumurcuqlanır,

Dilimin ucunda  
Söz muncuqlanır.

Qiğıltular laçıklanır  
Qiyyalar çıçıklanır  
Şəslərin budığında  
Önce  
“ana” sözü açılır qönçi-qönçə  
körpenin dodağında! (4. s.12)

Beynəlxalq mövzularda yazılışmış şeirlərdə isə assosiativ ifadə vasitələrinin dairəsi genişlənərək bəşəri vüsət alır. Belə yazınlarda “bənzəyənlə bənzədilənlən”, “xaturladınlara xatrlananın” arasındaki məsafə bir za da artr, onlar oxucudan xüsusi gərginlik və diqqət tələb edir. “Qorsio Lorkanın xatırəsinə” şeirdən olduğu kimi:

“Qan” qışkırdı gitaranın bir simi,  
“Qan” fışkırdı bir simi də!  
Üsfüq gəndə qızarırırdı,  
Şehə çıləndi qanı,  
Axdi,  
Yerə kök atdı,  
Qanın torpaqmış canı! (4. s.10)

Ümumiyyətlə, Ə.Salahzadənin həm bu ilk mərhələdə, həm də sonralar qələmə aldığı əksər şeirləri bu və ya digər dərəcədə assosiativ çalarlarla zəngindir.

Ə.Salahzadən fərqli olaraq V.Səmədoğlu bəzən sual cavab üsulunda bir qədər də irəli gedərək şeiri ancaq cavabsız, daha doğrusu, cavabı özündə olan suallar üzərində qurur.

Şairin assosiativ mahiyyəti şeirlərində metaforalı xüsusi sistem təşkil edir, ancaq şeirin özü bütövlükdə metoforik səciyyə daşıyır. Bu cəhət onun bir sıra adsız və “Diogenin çırığı”, “Kölgələr”, “Araz”, “Maqrifon”, “Dünyanın ən ağır qanteli” kimi şeirlərində daha çox nəzərə çarpır.

Man bir dəfə  
dünyanın ən ağır  
qantelini qaldırdım,  
telefon çağrıdı məni.  
Götürdüm dəstəyi,  
Səs gəldi  
Özünü ələ al,  
Öldü...

Qüvvəm çatmadı,  
düşdü əlimindən  
dünyanın ən ağır qanteli (5. s.19)

Şeirdə assosiativ təfəkkürün daha sistemli nümunələrinə R.Rzanın “Rənglər” silsiləsində rast gelir. Bu silsiləyə hazırlıq mərhələsini hələ bir şeirdən ibarət olan assosiasiya nümunələri ilə keçən və beş misrada

Şeir yaza bilmirəm.  
Nə ürəyim göynəyir,  
Nə sözər yandırır dodaqlarımı  
ağlısız,göynəksiz  
Şeir olarmı? – (6. s.12)

Böyük şair Məhəmməd Hadini belə “ağrlar” və “göynəkləri” ilə yada salib vəsf edən R.Rza “Rənglər” silsiləsindəki ayrı-ayrı poetik parçalarda hər bir rəngin müxtəlif çalarlarına cəmi bir və ya iki misra “sərt” edir.

Ağdan qaraya, mavidən sariya qədər bütün rənglərə ayrıca mənə çaları verən şair bəzən metafora, bəzən də orjinal istiaralar vasitəsilə elə gözənlənməz tapıntılara nail olur ki, poetik təxəyyülün gücü və imkanları oxucunu təcəcübəndirməyə bilmir. Məsələn, “Firuzəyi” kimi o qədər də tez nəzərə çarpmayan rəngi R.Rza kiçik bir şeirdə altı cü assosiativ çalarlarla mənalandırır:

Xatırələrdə qalmış məhəbbət ağruları  
Dənizin yarasığı.  
Yaşlı abajurdan  
mavi divara düşmüş  
lampa işığı.  
Yoxsul qız barmaqlarının həsrəti.  
Cəfər Cabbarlının Bakısı  
Dünyadakı gözlərdən  
ancaq ikisi. (7. s.21)

Şair bütün rənglərə ayrıca şeir həsr etdiyindən sonra bununla kifayətlənməyib axtarışlarını davam etdirir və onların başqa çalarlarını da yeni-yeni poetik parçalarda da müxtəlif səpkidə mənalandırır. “Qaranın dərd çalrı”, “Qırımızının inam

çalrı”, “Mavinin təsəlli çalrı”, “Saman sanısı” və s. belə yeni poetik tapıntılardandır. Məsələn “Sarı”, “Kürən” kimi şeirlərə bu rəngin daha çox siyasi-içtimai ruhu, təbiət və məhəbbətə bağlı çalarlarını verdikdən sonra ona nəyə görə yenidən qayıtmaga ehtiyac duyduğunun səbəblərini açmaq üçün elə orjinal metoforik cəhətlərə müraciət edir ki, şairə irad tutmağa əsas tapmaq mümkün olmur.

Anadan olduğu evin,  
Çılpaq divarlarına həsrət.  
Peşimanlıq qoxuyan həqiqət  
Qürubun şəfəqlərində  
yaralı qəlbənə meydan oxuyan  
Nazim Hikmat  
və onun agrılı məhəbbəti.  
Bir xırmanı bir külfətə,  
bir doyuncun, az olan  
arpanın küləsi  
Qiş günüşi. (7. s.25)

Bələliklə, deyə bilərik ki, 1960-ci illərin əvvəlləri poeziyanın inkişafında istər mövzu və məzmunun əhatə dairəsi, istə ideya istiqaməti, istərsə də obrazlı poetik ifadə tərzinin yeni və daha mürəkkəb çalarları baxımdan xüsusi mərhələ mahiyyəti daşıyır. Ümumiyyətdə belə bir əsaslı qonaqət gəlmək mümkündür ki, 60-ci illər Azərbaycan poeziyası inkişaf problemlərinin mahiyyəti etibarilə bir səra ideya-bədii keyfiyyət dəyişiklikləri və novator axtarışlarının yeni səciyyəsi ilə əlamətləndirilir.

Ədəbiyyatşuras Vaqif Zaurlı (Allahverdiyevin sözləri ilə desək: “Bu inkişaf prosesində ritorik pafosdan, patetik ifadə tərzindən uzaqlaşma, fikrin ifadə tərzində konkretliyə, obrazlı daha sonar isə assosiativ təfəkkür tərzinə keçid və novator keyfiyyətlərinə meyl istiqamətində müxtəlif problemlərlə qarşılaşan həmin dövr poeziyası öz növbəsində bütövlükdə ədəbiyyatın qarşısında müəyyən problemlər qoymuşdur.” (8.s.110))

#### Istifadə olunmuş ədəbiyyat

1. Abdullazadə Arif. “Şairler və yollar”. Bakı, Elm, 1984.
2. R.Rza “Duygular, düşüncələr”. Bakı, Azəmər, 1964.
3. Ə.Karim “Qatar Ana bərcəm”. Bakı, Gənclik, 1970.
4. Ə.Salahzadə, “Gözər baxır dünyaya”. Bakı, Gənclik, 1976.
5. V.Səmədoğlu “Yoldan telegram”. Bakı, Gənclik, 1968.
6. R.Rza. “Gənis yollara çıx”. Azərbaycan jurnalı, 1963.
7. R.Rza. “Dözüm”. Bakı, Azəmər, 1965.
8. V.Zaurlı. “Pocziyanın inkişaf yolları”. Bakı, Ozan, 1997.

#### Xülasə:

1960-ci illərin əvvələrində poeziyaya yeni ədəbi qüvvələr əlməyə başlayır ki, bu da şeirin novator axtarışları prosesini gücləndirməklə, onu yeni və mühüm ideya-bədii keyfiyyətlərlə dolğunlaşmasına nəsillərin dayışması hesabına ümumiyyətdə ədəbiyyatın inkişafına təkan verir.

F.Qoca, F.Sadiq, Ə.Salahzadə kimi gənclərin şeirləri özünün müasir ifadə tərzini, obrazla mahiyyəti və əlvən forma xüsusiyyətləri ilə ilk mərhələdən diqqəti cəlb etməyə başlayırlar. Onların bir qisminin poeziyada novator axtarışları üssünlərə ənənəvi formalarda yeni və orjinal obrazlar vasitəsilə reallaşır, o biri qisminin əsərlərində həm forma yeniliyi, həm də orjinal ifadə tərzisi, həm də müstəqil obrazlar aləmi vəhdətdə götürülür, üçüncü qismində isə bütün bunlarla yanaşı həm də assosiativ təfəkkür aparıcı mahiyyət daşıyır.

**Açar sözlər:** Poeziya, şeir, novator, obrazlı assosiativ, təfəkkür, poetik, ifadə, Rəsul Rza, ritorik.

**RƏYÇİ:** dos. S.Abbasova